

ƏRDAHAN UNIVERSİTETİ
XARİCİ ÖLKƏ VƏTƏNDAŞLARI TƏLƏBƏLƏRİNİN
MÜRACİƏT, QƏBUL VƏ QEYDİYYAT ŞƏRTLƏRİ

MÜRACİƏT EDƏCƏK ABİTURİYENTLƏRİN

(1) Ölkə daxilindən və ölkə xaricindən müraciətlər Ərdahan Universiteti rəsmi web səhifəsi üzərindən e-posta vasitəsilə aparılacaqdır. Müraciət müddətində gerçəkləşdirilməyən müraciətlər qəbul olunmayacaqdır.

(2) Müraciət edəcək abituriyentlərin:

a) Litsey (orta məktəb) son sinfində olmaları ya da məzun durumda olmaları şərtiylə;

1) Xarici ölkə vətəndaşları olanların,

2) Doğumla Türk vətəndaşı olub, Daxili İşlər Nazirliyindən Türk vətəndaşlığından çıxma izni alanlar və bunların Türk vətəndaşlığından çıxma sənədində qeydiyyatlı həddi buluğa çatmamış uşaqlarının Türk Vətəndaşlığı Qanununa uyğun olaraq aldığı Tanınan Hüquqlardan İstifadə Haqqında sənədi olduqlarını sənədlə təsdiqləyənlərin,

3) Xarici ölkə vətəndaşı ikən sonradan qazanılan vətəndaşlıqla Türkiyə Respublikası vətəndaşlığına keçənlərin / bu durumdakı ikili vətəndaşların,

4) Türkiyə Respublikası vətəndaşı olub orta təhsilinin hamısını KKTC (Quzey Kipr Türk Respublikası) xaricində xarici bir ölkədə bitirənlərin (orta təhsilinin hamısını KKTC xaricində başqa bir ölkədəki Türk məktəblərində bitirənlər daxil),

5) KKTC vətəndaşı olub, KKTC-də yaşayan və KKTC-də orta təhsilini tamamlayan GCE AL (The General Certificate of Education-Advanced Level) imtahan nəticələrinə malik olanlar və 2005–2010 tarixləri arasında digər ölkələrdəki kollec və litseylərə qeydiyyatdan keçib, təhsil alaraq GCE AL imtahan nəticələrinə malik olan və ya malik olacaqların müraciətləri qəbul edilir.

b) Abituriyentlərdən;

· 1) Türkiyə Respublikası vətəndaşı olub orta təhsilinin hamısını Türkiyədə və KKTC-də bitirənlərin,

· 2) KKTC vətəndaşı olanların (orta təhsilinin hamısını KKTC litseylərində bitirib GCE AL nəticələrinə malik olanlar və 2005–2010 tarixləri arasında digər ölkələrdəki kollec və litseylərə qeydiyyatdan keçib, təhsil alaraq GCE AL imtahan nəticələrinə malik olan və ya malik olacaqlar istisnadır),

· 3) Bu maddənin 2-ci (a) bəndinin 2 sayılı alt bəndində müəyyən edilən doğumla ilk vətəndaşlığı Türkiyə Respublikası olan ikili vətəndaşların (orta təhsilinin hamısını KKTC xaricində başqa bir ölkədəki Türk məktəblərində bitirənlər / orta təhsilinin hamısını KKTC xaricində başqa bir ölkədə bitirənlər istisnadır),

· 4) Vətəndaşlığından birisi KKTC olan ikili vətəndaşların (orta təhsilinin hamısını KKTC litseylərində bitirib GCE AL nəticələrinə malik olanlar və 2005–2010 tarixləri arasında digər ölkələrdəki kollec və litseylərə qeydiyyatdan keçib, təhsil alaraq GCE AL imtahan nəticələrinə malik olan və ya malik olacaqlar istisnadır),

· 5) Türkiyədəki səfirliklər nəzdindəki məktəblər və Türkiyədəki xarici ölkələrin litseylərində təhsil alan Türkiyə Respublikası vətəndaşı olan və ya bu maddənin 2-ci (a) bəndinin 2 sayılı alt bəndində müəyyən edilən doğumla ilk vətəndaşlığı Türkiyə Respublikası olan ikili vətəndaşların müraciətləri qəbul edilməz.

Universitetimiz tərəfindən __/__/2017 tarixində keçiriləcək ARÜYÖS (Ərdahan Universiteti Əcnəbi Tələbə İmtahanı) başarılı olan abituriyentlər müraciət edə biləcəklər. Bu imtahanda Təməl Qabiliyyət testindən ən az 40 bal almaq gərəklidir. Türk dili testi balı yerləşdirmədə diqqətə alınmaz.

Ərdahan Universitetinə qeydiyyat haqqı qazanan əcnəbi abituriyentlərin hamısına Ərdahan Universiteti Türkçə Öyrənim Mərkəzi (TÖMER) tərəfindən Türkçə yetərlik imtahanı tətbiq edilir.

Türkçə yetərlik səviyyələri:

a) C1 və C2 səviyyəsi: Türkçə səviyyəsi kifayətdir. Qeydiyyat haqqı qazandığı proqrama qeydiyyatı gerçəkləşdirilir.

b) B1 və B2 səviyyəsi: Türkçə səviyyəsi kifayət deyil, ancaq gəlişdirilə bilər. Türkçə kursu keçmək şərtiylə qeydiyyat haqqı qazandığı proqrama qeydiyyatı gerçəkləşdirilir. Tələbə ən gec üçüncü təlim-tədris ilinin əvvəlinə qədər Türkçə səviyyəsini C1–C2 səviyyəsinə yüksəltdiyini sənədləşdirməlidir. Bu müddət sonunda Türkçəsi hələ B1–B2 səviyyəsində olanlar dil səviyyəsini C1–C2 səviyyəsinə yüksəldənə qədər tədrisə davam edə bilməzlər.

c) A1 və A2 səviyyəsi: Türkçə səviyyəsi yetərsizdir. Türkçə kursu keçməlidir. Bu vəziyyətdə olanlar ən gec üçüncü təlim-tədris ilinin əvvəlinə qədər Türkçə səviyyəsini C1–C2 səviyyəsinə yüksəltdiyini sənədləşdirməlidir. Türkçə yetərlik səviyyəsini C1–C2 səviyyəsinə yüksəldənlərə (a) maddəsi, B1–B2 səviyyəsinə yüksəldənlərə (b) maddəsi tətbiq olunur.

<i>ArÜYÖS Türkçə dil yetərlik səviyyələri</i>	<i>qiymət aralıqları</i>	<i>izahlar</i>
C2	90 – 100	Türkçəsi kafidir
C1	80 – 89	Türkçəsi kafidir
B2	65 – 79	Türkçəsi qısa zamanda kafi vəziyyətə gələ bilər
B1	50 – 64	Türkçəsi qısa zamanda kafi vəziyyətə gələ bilər
A2	25 – 49	Türkçəsi kafi deyildir
A1	0 – 24	Türkçəsi kafi deyildir

- SAT 1 imtahanından ən az 1100 toplam bal və ən az 600 riyaziyyat balı, 2015–2017-ci illər arasında 2 il müddətlə məhdud olacaq imtahan balı.
- GCE (A level) imtahanında ən az biri müraciət edilən proqramla əlaqədar olmaq üzrə ən az 3 mövzuda A səviyyəsi,
- ACT imtahanında Riyaziyyat (Math), Fənn (Science Reasoning) və toplam (Composite) bal olaraq ən az 24,
- İordaniya və Fələstində keçirilən Tawjihi imtahanlarında Fənn sahəsində (Scientific Stream) bütün dərslərdən alınan imtahan qiyməti ortalaması ən az 90,
- Liviyada keçirilən Bakalavriat (Baccalaureat Libanais) imtahanlarında fənn sahəsində (Scientific Stream) diplom balı ən az 15,
- Beynəlxalq bakalavriat diplomuna malik və diplom balı ən az 30,
- ABITUR dərəcəsi ən çox 3, Matura dərəcəsi ən çox 3,
- Suriyədə keçirilən Al-Shahada Al Thanawiyya (Baccalaureate) imtahanından fənn sahəsində (Scientific Stream) 240 üzərindən mühəndislik fakültəsi bölümləri üçün ən az 190, digər bölümlər üçün ən az 175 puan,
- Fransız Bakalavriatı diplom balı ən az 12,
- Çin Həlq Respublikasında keçirilən Gaokao imtahanında müraciət edilən proqramın bal növündə 750 üzərindən ən az 540 bal almış olmaq.

03.04.2013 tarixli Yüksək Öyrətim Kurulu (Ali Təhsil Şurası) Başqanlığının yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **19 Mayıs Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

02.01.2017 tarixli İstanbul Universiteti rektorluğu yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **İstanbul Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

10.01.2017 tarixli Akdəniz Universiteti rektorluğu yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **Akdəniz Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

09.09.2013 tarixli Yüksək Öyrətım Kurulu (Ali Təhsil Şurası) Başqanlığının yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **Osmangazi Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

07.02.2017 tarixli Yüksək Öyrətım Kurulu (Ali Təhsil Şurası) Başqanlığının yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **Marmara Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

18.02.2016 tarixli Atatürk Universiteti rektorluğu yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **Atatürk Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

19.01.2017 tarixli Kocaeli Universiteti rektorluğu yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **Kocaeli Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

04.03.2017 tarixli Süleyman Dəmirəl Universiteti rektorluğu yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **Süleyman Dəmirəl Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin uyğun olduğuna;

20.01.2017 tarixli Dumlupınar Universiteti rektorluğu yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **Dumlupınar Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

23.01.2017 tarixli Mersin Universiteti rektorluğu yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **Mersin Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

08.02.2017 tarixli Erciyes Universiteti rektorluğu yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **Erciyes Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

06.03.2017 tarixli İstanbul Gedik Universiteti rektorluğu yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **İstanbul Gedik Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

14.03.2017 tarixli Ankara Universiteti rektorluğu yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **Ankara Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

10.03.2017 tarixli Pamukkale Universiteti rektorluğu yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **Pamukkale Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

23.03.2017 tarixli Manisa Celal Bayar Universiteti rektorluğu yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **Manisa Celal Bayar Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

24.03.2017 tarixli Mustafa Kemal Universiteti rektorluğu yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **Mustafa Kemal Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

28.03.2017 tarixli Yüzüncü Yıl Universiteti rektorluğu yazısı; Ərdahan Universiteti əcnəbi tələbə imtahanının **Yüzüncü Yıl Universiteti** əcnəbi tələbə imtahanına bərabər qəbul edilməsinin münasib olduğuna;

qərar verilmişdir.

ARÜYÖS İMTAHANININ MƏZMUNU

Ərdahan Universiteti Əcnəbi Tələbə Seçmə İmtahanında;

80 Riyaziyyat

60 Türkçə

olmaq üzrə cəmi 140 sual soruşulmaqdadır. İmtahan müddəti 3 saat olaraq müəyyənləşdirilməkdədir.

Türkiyədə ali təhsil müəssisələrinin hər hansı səviyyəsində təhsil alacaq xarici ölkə vətəndaşı tələbələrin giriş və iqamət (yaşayış) izni işləri üçün lazım olanlar

- Ölkə xaricində görüləcək işlər (pasport işləri)
- Ölkəmizə gəlişlərindən etibarən görüləcək işlər (iqamət işləri)
- İqamət təzkərəsi (izni) aldıqdan sonra görüləcək işlər (bildirim işləri)

Ölkə xaricində görəcəkləri işlər (pasport işləri)

Universitetimizə müraciət edən xarici ölkə vətəndaşı tələbələrin ünvanlarına qəbul dəvətnamələri göndərilir. Tələbələr qəbul dəvətnamələri əsasında ölkələrinin aidiyyətli orqanlarına müraciət edərək özlərinə pasport alırlar.

Türkiyədə təhsil müddətində yaşayışını təmin edəcək maddi imkanlara malik olduğunu göstərən sənəd (bank hesabı, təqaüd sənədi vb)

Lazım gəldiyində əlavə sənədlər tələb edilə bilər.

Ölkəmizə gəlişlərindən etibarən görəcəkləri işlər (iqamət işləri)

Türkiyəyə girilən tarixdən etibarən ən gec 30 gün içərisində aşağıdakı sənədlərlə birlikdə təhsil alınacaq vilayətin Köç (miqrasiya) İdarəsi Müdirliyi yabancılar (əcnəbilər) şöbəsinə müraciət edərək, yabancılara (əcnəbilərə) məxsus iqamət təzkərəsi (izni) alınması məcburidir.

- a. Ali təhsil müəssisəsindən aldıqları qeydiyyat / qəbul sənədi və ya buna uyğun bir sənəd,
- b. Qüvvədə olan və uzun müddətli pasport,
- c. Türkiyədə təhsil müddətində yaşamını təmin edəcək maddi imkanlara malik olduğunu göstərən sənəd (bank hesabı, təqaüd sənədi vb),
- d. Hər ilin əvvəlində "Rəsmi Gazete"də yayınlanan iqamət təzkərəsi (izni) dəyərli kağız xərci,
- e. Lazım gəldiyində əlavə sənədlər tələb edilə bilər.

İqamət təzkərəsi (izni) aldıqdan sonra görəcəkləri işlər (bildiriş işləri)

a. Təhsil məqsədli iqamət təzkərəsi (izni) alan beynəlxalq tələbələr 1 gün içində Ərdahan Vilayət Köç İdarəsindən Türkiyə Respublikası şəxsiyyət nömrələrini (TC kimlik) almaları lazımdır.

b. İqamət təzkərə müddətini uzatmaq istəyən xarici ölkə vətəndaşı tələbələrin iqamət təzkərəsində müəyyənləşdirilən müddətin başa çatmasından öncə ya da başa çatmasından ən gec 15 gün içərisində vilayət Köç İdarəsi Müdirliyinə müraciət edərək müddətlərini uzatmaları lazımdır.

c. Məzuniyyət, qeydiyyat sildirmə, tələbəliklə bağlılığın kəsilməsi, davamsızlıq və başqa hallarda meydana gələcək dəyişiklikləri **15 gün** içərisində, ünvan dəyişikliyini **48 saat** içərisində vilayət Köç İdarəsi Müdirliyinə bildirilməsi lazımdır.

d. İqamət təzkərələrində silinmə və qazınma, iqamət təzkərələrinin itirilməsi durumunda dərhal vilayət Köç İdarəsi Müdirliyinə müraciət edilərək yenisinin alınması lazımdır.

e. Tələbələr vilayət Köç İdarəsi müdirliyində iqamət işlərini və TC şəxsiyyət nömrəsi işlərini bitirdikdən sonra qeydiyyatdan keçmək istədikləri universitetdən müvəqqəti tələbə sənədi alaraq, vilayət Sosial Yardım İdarəsinə müraciət edərək, ümumi sağlq sığortalarını həyata keçirmələri lazımdır.

QƏTİ QEYDİYYAT MÜDDƏTİ

- Universitetimizə qəti qeydiyyat haqqı qazanan əcnəbi tələbələrə müvəqqəti tələbə sənədi verilərək, Ərdahan vilayət Köç İdarəsi Müdirliyinə göndərilərək, İqamət təzkərəsi (izni) düzənlətdirilir. İqamət təzkərəsi düzənlənən əcnəbi tələbələrə vilayət Köç İdarəsi Müdirliyi TC kimlik (şəxsiyyət) nömrəsini 1 gün içində verir.
- İqamət təzkərəsi və yabançı kimlik nömrəsinə malik əcnəbi tələbələrə təkrar müvəqqəti tələbə sənədi düzənlənərək, Sosial Yardım İdarəsi vilayət müdirliyinə ümumi sağlıq sığortalarını həyata keçirmək üçün göndərilir. Ümumi sağlıq sığortası işləri 1 gün içində tamamlanır.
- İqamət təzkərəsi, TC kimlik nömrəsi və ümumi sağlıq sığortası işlərini tamamlayan tələbənin sistemə qəti qeydiyyatı gerçəkləşdirilir.
- Qəti qeydiyyatı gerçəkləşdirilən əcnəbi tələbələrin şəxsi papkaları ilgili birim tələbə işləri şöbələrinə göndərilir.
- Qəti qeydiyyat müddəti bitdikdən sonra qəti qeydiyyattan keçən əcnəbi tələbələrin təhsil bilgiləri vilayət Köç İdarəsi Müdirliyinə, Sosial Yardım İdarəsi vilayət müdirliyinə üst yazı ilə göndərilir.

ƏCNƏBİ TƏLƏBƏ QEYDİYYAT SƏNƏDLƏRİ

- **Litsey (orta təhsil) diplomunun əsli** və ölkələrindəki Türkiyə Respublikası səfirliyi ya da konsulluğundan təsdiqli Türkcə nümunəsi,
- Litsey (orta təhsil) diplomunun əsli, Türk litseylərindən alınan diplomlara bərabər olduğunu göstərən, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi ya da ölkələrindəki Türkiyə Respublikası səfirliyindən alınacaq **dənklik sənədi**,
- **Qiyəmət sənədinin əsli** və ölkələrindəki Türkiyə Respublikası səfirliyi ya da konsulluğundan təsdiqli Türkcə örnəyi,
- **İmtahan nəticələri sənədinin əsli** və ölkələrindəki Türkiyə Respublikası səfirliyi ya da konsulluğundan təsdiqli Türkcə örnəyi (KÜNİB imtahanına girmişsə istənilir),
- **Rəsmi şəxsiyyət kartının ya da pasportun kimlik bilgilərini göstərən səhifəsinin ölkələrindəki Türkiyə Respublikası səfirliyi ya da konsulluğundan təsdiqli Türkcə örnəyi**,
- **Qatqı payının ödəndiyinin göstərən bank dekontu (qeydiyyat zamanı istənilir),**
- **Abituriyentin maddi imkanlarının ölkəmizdə ali təhsil ala biləcək səviyyədə olduğunun sənədləşdirilməsi (Türkiyə Respublikası həuddları içərisində göstərən hər hansı dövlət bankında tələbəyə aid hesabda 2000 USD pul olması lazımdır).**
- Beynəlxalq qüvvədə olan xarici dil sənədi və Türkcə yetərlik sənədinin ölkələrindəki Türkiyə Respublikası səfirliyi ya da konsulluğundan təsdiqli örnəyi (varsa istənilir),
- 10 ədəd vəsiqəlik foto şəkil.

TC kimlik nömrəsi (Türkiyədə vilayət Köç İdarəsi Müdirliyi tərəfindən 1 gün içində təmin edilir).
Ümumi sağlıq sığortası (Türkiyədə Sosial Yardım İdarəsi tərəfindən 1 gün içində təmin edilir).

Qeyd: Tələbə vizası ölkələrdən asılı olmayaraq qaldırılmışdır.

ƏRDAHAN UNIVERSİTETİ
ƏCNƏBİ TƏLƏBƏ İMTAHANINA BƏRABƏR QƏBUL EDİLƏN İMTAHANLAR

<i>universitet adı</i>	<i>imtahan adı</i>
İstanbul Universiteti	İÜYÖS
Marmara Universiteti	MÜYÖS
Osmangazi Universiteti	OGÜYÖS
Atatürk Universiteti	ATAYÖS
Süleyman Dəmirəl Universiteti	SDÜYÖS
Dumlupınar Universiteti	DPÜYÖS
19 Mayıs Universiteti	OMÜYÖS
Akdəniz Universiteti	AKÜS
Kocaeli Universiteti	KOÜYÖS
Mersin Universiteti	MEYÖS
Erciyes Universiteti	ERÜYÖS
İstanbul Gedik Universiteti	GEDİKYÖS
Ankara Universiteti	AYÖS
Pamukkale Universiteti	PAÜYÖS
Manisa Celal Bayar Universiteti	MCBÜYÖS
Mustafa Kemal Universiteti	MKÜYÖS
Yüzüncü Yıl Universiteti	YYÜYÖS

ƏRDAHAN UNIVERSİTETİ
2017–2018 TƏDRİS İLİ ƏCNƏBİ TƏLƏBƏ QEYDİYYAT TƏQVİMİ

Əcnəbi tələbələrin müraciət tarixləri	03.07.2017 28.07.2017
ARÜYÖS (Ərdahan Universiteti əcnəbi tələbə imtahanı) Sayısal (dəqiq) 1 imtahanı; Sözlə (sosial) tələbələr üçün	21.08.2017
ARÜYÖS (Ərdahan Universiteti əcnəbi tələbə imtahanı) Sayısal (dəqiq) 2 imtahanı; Sayısal (dəqiq) tələbələr üçün	22.08.2017
Sayısal (dəqiq) 1 və sayısal (dəqiq) 2 imtahan nəticələrinin elanı	25.08.2017
ARÜYÖS (Ərdahan Universiteti əcnəbi tələbə imtahanı) Türkcə yetərlik imtahanı; Bütün tələbələr üçün ortaq imtahan	05.09.2017
Türkcə yetərlik imtahanı nəticələrinin elanı	07.09.2017
Əcnəbi tələbələrin qəti qeydiyyatları	08.09.2017 15.09.2017

ƏZİZ GƏNCLƏR

- Elm yolunda əsas fəaliyyət nöqtəsi insan mərkəzli bir anlayışa malik özünəməxsusluğu, fərdiliyin toxunulmazlığını, bütün həyat boyunca başqalarının varlıq sahəsinə hörmət bəsləməyi və qardaşca yaşama prinsipini özünə fəlsəfə etmiş Universitetimiz sizləri fərdiliyinizi qoruyaraq ictimai bir varlığın təməl dinamikası olmaya
- İnsan varlığıyla özü, dünya ilə özü, keçmiş və gələcək ilə ara vermədən davam etdirə bilməyiniz üçün işığa qarışmağa, yəni oxumağa, elmin aydınlığında fiziki varlığınızı enerjiyə / işığa çevirərək məsafələri beləcə böyük bir sürətlə aşmağa

ƏRDAHAN UNİVERSİTESİ İLƏ İŞİĞA QARIŞMAĞA DƏVƏT EDİRİK.

Qeyd: Müraciət etmək istəyən əcnəbi tələbələr əcnəbi tələbə müraciət formasını dolduraraq, qeydiyyat üçün lazımı sənədləriylə birlikdə aşağıda verilən mail ünvanlarına mail yaza bilərlər. Tələbələr müraciət etdikdən sonra tələbələrin mail ünvanlarına və ev ünvanlarına Universitetimiz tərəfindən hazırlanan qəbul dəvətnaməsi göndəriləcəyi üçün tələbələrin irtibat bilgilərini doğru göstərmələri önəmlə xahiş olunur:

www.ogrenci@ardahan.edu.tr; www.fazilfevzisaruhan@ardahan.edu.tr

ƏRDAHAN UNİVERSİTESİ 2017-2018 TƏDRİS İLİ ƏCNƏBİ TƏLƏBƏ KONTİNGENTLƏRİ

<i>birim</i>	<i>əcnəbi kontingenti</i>	<i>bal növü</i>	<i>imtahan növü</i>
Ərdahan Humanitar və Sosial Elmlər Fakültəsi Arxeologiya proqramı	25	sözəl	sayısal 1 + Türkcə yetərlik imtahanı
Ərdahan Humanitar və Sosial Elmlər Fakültəsi Arxeologiya proqramı (axşam təhsili)	25	sözəl	sayısal 1 + Türkcə yetərlik imtahanı
Ərdahan Humanitar və Sosial Elmlər Fakültəsi Coğrafiya proqramı	30	sözəl	sayısal 1 + Türkcə yetərlik imtahanı
Ərdahan Humanitar və Sosial Elmlər Fakültəsi Rus dili və edebiyatı proqramı	15	sözəl	sayısal 1 + Türkcə yetərlik imtahanı
Ərdahan Humanitar və Sosial Elmlər Fakültəsi Gürcü dili və ədəbiyyatı proqramı	10	sözəl	sayısal 1 + Türkcə yetərlik imtahanı
Ərdahan Humanitar və Sosial Elmlər Fakültəsi Çağdaş Türk ləhcələri və ədəbiyyatları proqramı	25	sözəl	sayısal 1 + Türkcə yetərlik imtahanı
Ərdahan Humanitar və Sosial Elmlər Fakültəsi Tarix proqramı	30	sözəl	sayısal 1 + Türkcə yetərlik imtahanı
Ərdahan Humanitar və Sosial Elmlər Fakültəsi Tarix proqramı (axşam təhsili)	30	sözəl	sayısal 1 + Türkcə yetərlik imtahanı
Ərdahan Humanitar və Sosial Elmlər Fakültəsi Türk dili və ədəbiyyatı proqramı	30	sözəl	sayısal 1 + Türkcə yetərlik imtahanı
Ərdahan Humanitar və Sosial Elmlər Fakültəsi Türk dili və ədəbiyyatı proqramı (axşam təhsili)	30	sözəl	sayısal 1 + Türkcə yetərlik imtahanı
Turizm Biznesi və Otelçilik Ali Məktəbi Turizm biznesi proqramı	20	sözəl	sayısal 1 + Türkcə yetərlik imtahanı
Ərdahan Sağlıq Xidmətləri Ali Peşə Məktəbi Tibbi sənədləşdirmə və katiblik proqramı	20	sözəl	sayısal 1 + Türkcə yetərlik imtahanı
Ərdahan Sosial Elmlər Ali Peşə Məktəbi Büro idarəçiliyi və idarəçi köməkçiliyi proqramı	20	sözəl	sayısal 1 + Türkcə yetərlik imtahanı
Ərdahan Sosial Elmlər Ali Peşə Məktəbi Büro idarəçiliyi və idarəçi köməkçiliyi proqramı	15	sözəl	sayısal 1 + Türkcə yetərlik imtahanı

(axşam təhsili)			
Ərdahan Sosial Elmlər Ali Peşə Məktəbi Maliyyə proqramı	15	sözəl	sayısal 1 + Türkçə yetərlik imtahanı
Ərdahan Sosial Elmlər Ali Peşə Məktəbi Maliyyə proqramı (axşam təhsili)	15	sözəl	sayısal 1 + Türkçə yetərlik imtahanı
Ərdahan Sosial Elmlər Ali Peşə Məktəbi Mühəsibat və vergi xitmətləri proqramı	15	sözəl	sayısal 1 + Türkçə yetərlik imtahanı
Ərdahan Sosial Elmlər Ali Peşə Məktəbi Xalqla əlaqələr və tanıtım proqramı	15	sözəl	sayısal 1 + Türkçə yetərlik imtahanı
Ərdahan Sosial Elmlər Ali Peşə Məktəbi Tətbiqi İngiliszə və tərcüməçilik proqramı	15	sözəl	sayısal 1 + Türkçə yetərlik imtahanı
Ərdahan Sosial Elmlər Ali Peşə Məktəbi Biznes idarəçiliyi proqramı	12	sözəl	sayısal 1 + Türkçə yetərlik imtahanı
Ərdahan Texnik Elmlər Ali Peşə Məktəbi Kompüter proqramçılığı proqramı	20	sözəl	sayısal 1 + Türkçə yetərlik imtahanı
Ərdahan Texnik Elmlər Ali Peşə Məktəbi Qida texnologiyası proqramı	10	sözəl	sayısal 1 + Türkçə yetərlik imtahanı
Bədən Tərbiyəsi və İdman Ali Məktəbi Bədən tərbiyəsi və idman müəllimliyi proqramı (həmçinin xüsusi bacarıq imtahanı keçiriləcək)	20	sözəl və ya sayısal	sayısal 1 və ya 2 + Türkçə yetərlik + xüsusi bacarıq imt.
Bədən Tərbiyəsi və İdman Ali Məktəbi İdman idarəçiliyi proqramı (həmçinin xüsusi bacarıq imtahanı keçiriləcək)	20	sözəl və ya sayısal	sayısal 1 və ya 2 + Türkçə yetərlik + xüsusi bacarıq imt.
Bədən Tərbiyəsi və İdman Ali Məktəbi İdman idarəçiliyi proqramı (axşam təhsili) (həmçinin xüsusi bacarıq imtahanı keçiriləcək)	20	sözəl və ya sayısal	sayısal 1 və ya 2 + Türkçə yetərlik + xüsusi bacarıq imt.
Çıldır Peşə Ali Məktəbi Lojistika proqramı	20	sözəl	sayısal 1 + Türkçə yetərlik imtahanı
İqtisadi və İdari Elmlər Fakültəsi Bərabər ağırlıqlı proqramlar proqramı	130	sayısal	sayısal 2 + Türkçə yetərlik imtahanı
İqtisadi və İdari Elmlər Fakültəsi Bərabər ağırlıqlı proqramlar proqramı (axşam təhsili)	130	sayısal	sayısal 2 + Türkçə yetərlik imtahanı
Nihat Delibalta Gölə Ali Peşə Məktəbi Bisnes idarəçiliyi proqramı	15	sözəl	sayısal 1 + Türkçə yetərlik imtahanı
Nihat Delibalta Gölə Ali Peşə Məktəbi Laborant və veterinar sağlq proqramı	20	sözəl	sayısal 1 + Türkçə yetərlik imtahanı
Posof Ali Peşə Məktəbi Arıçılıq proqramı	10	sözəl	sayısal 1 + Türkçə yetərlik imtahanı
Posof Ali Peşə Mektebi Evdə xəstəyə qulluq proqramı	10	sözəl	sayısal 1 + Türkçə yetərlik imtahanı
Sağlq Elmləri Ali Məktəbi Sağlq idarəçiliyi proqramı	25	sayısal	sayısal 2 + Türkçə yetərlik imtahanı
İncəsənət Fakültəsi Rəsm proqramı (həmçinin xüsusi bacarıq imtahanı keçiriləcək)	5	sözəl və ya sayısal	sayısal 1 və ya 2 + Türkçə yetərlik + xüsusi bacarıq imt.
İncəsənət Fakültəsi Türk musiqisi təməl elmləri proqramı (həmçinin xüsusi bacarıq imtahanı keçiriləcək)	2	sözəl və ya sayısal	sayısal 1 və ya 2 + Türkçə yetərlik + xüsusi bacarıq imt.